



Ümumi vaxt

45-60 dəq.

Yaş

9-14 yaş



Qidanın insani üzü Sosial elmlər sahəsində tədqiqatlar



Fənn

Coğrafiya, Tarix

Təlim nəticələri:

- Dayanıqlı inkişaf üzrə Qlobal məqsədlərin əhəmiyyətini anlamaq.
- Dünyanı qida ilə təchiz edən kənd təsərrüfatı və balıqcılıq haqqında şagirdləri düşünməyə sövq etmək.
- Bu sənaye sahələrinin yalnız ekoloji təsiri barədə deyil, eyni zamanda orada işləyənlərin iqtisadi artımı, bərabərliyi və insan hüquqları haqqında düşünməyə şagirdləri sövq etmək.

Matiəllar:

- Videoçarxi nümayiş etdirmək üçün təchizat
- “Hər yeməyin öz tarixçəsi” tapşırıq vərəqləri (doldurulmuş)
- Yazı və rəsm materialları
- “Fermer təsərrüfatı növləri” paylama materialı (Əlavə B)

Hazırlıq:

- “Hər yeməyin öz tarixçəsi” tapşırıq vərəqlərini nümayiş etdirin
- “Fermer təsərrüfatı növləri” paylama materiallarını çap edin (Əlavə B)

Qeyd: Bu dərs “Boşqabındakı nədir?” tapşırığı, animasiya filmi və ya alternativ komiks dən ibarət olan “Hər yeməyin öz tarixçəsi” dərsinin davamı kimi uyğundur.

Müəllim üçün qeyd

Açar sözlər

- Dayanıqlılıq
- İnkışaf
- Məqsəd
- İqlim
- İstehlakçı
- Sosial ədalət
- İnsan hüquqları
- Bərabərlik
- İdarəcilik
- Diskriminasiya

Addım 1. Qida istehsalçılarının təqdimatı

10
Dəq.

“Hər yeməyin öz tarixçəsi” dərs icmalına yenidən baxın

Dərsi “Hər yeməyin öz tarixçəsi” mövzusunda işlənmiş tapşırıq vərəqlərinə yenidən baxmaqla başlayın və qabınızda olanlardan bir inqrediyenti seçin.

Təsəvvür edin

Inqrediyenti seçdikdən sonra istehlakçı-şagirdlər onun mənşəyini bu sualı verərək araşdırıra bilər: “Bu məhsulun səyahətə çıxdığı nöqtəni təsəvvür edin, onu yetişdirən və ya tutan insanın harada yaşadığını və işlədiyini təxmin edin.”

Qida xəritəsi

Inqrediyentlərin haradan gətirildiyini müəyyən etmək üçün məqaləyə baxın:

<http://www.npr.org/sections/thesalt/2016/06/13/481586649/a-map-of-where-your-food-originated-may-surprise-you>

Araşdırmalar üçün bu interaktiv xəritələrdən istifadə edin: <http://blog.ciat.cgiar.org/origin-of-crops/>

Şagirdlərdən seçdikləri qidanın mənşəyi haqqında topladıqları məlumatı paylaşmayı xahiş edin.

Addım 2: Təlim fəaliyyəti

“Kənd təsərüffatı növləri” materialını paylayın (Əlavə B). Şagirdlər verilmiş 8 şəklə baxıb, seçdikləri inqrediyentin istehsalına cəlb olunmuş insanın bu şəxslərdən hansına daha uyğun ola biləcəyini göstərməlidir. Qeyd: Şagirdlər seçdikləri inqrediyentin istehsalına cəlb olunmuş insanın obrazını daha yaxşı əks etdirən şəkli internet vasitəsi ilə də seçə bilərlər. Sonra şagirdlər özlərini həmin insanın yerinə qoyaraq onun həyatı haqqında internetdə məlumatlar tapmalıdırlar.

Bu axtarış və tədqiqat “Yaradıcı yazı” adlı növbəti tapşırığın daha yaxşı olmasına kömək edəcək.

Şagirdlərə əlavə dəstək vermək üçün özlərini işçilərin yerinə qoyaraq aşağıdakı sosial ədalet sahələri barəsində düşünməyi tövsiyə edin:

Gelirlərin səviyyəsi və təhlükəsizliyi
İş şəraiti
Görülmüş işə müvafiq ödəniş
Diskriminasiyanın her hansı bir növü
Fermerlik təcrübəsinin mədəni səviyyəyə, torpağa və ailə həyatına uzunmüddətli təsiri
Fərdi iqtisadi artım üçün imkanlar və məhdudiyətlər

Yaradıcı yazı

Şagirdlərə seçdikləri inqrediyentin istehsalına cəlb olunmuş fermerin həyatını yazılı təsvir etməyi tapşırın. Yazıda şagirdlər fermerin mədəni səviyyəsinə və ailə həyatına kənd təsərüfatının (yaxud deyək ki, bu qidanın) təsirini nəzərə alıb, onun həyat kontekstində indiki və keçmiş problemlərini, imkanlarını canlandırmalıdırlar. Şagirdlər Qlobal məqsədlərə nail olunarsa, fermerin həyatının necə dəyişdiyini təsəvvür və təsvir etməlidirlər.

Şagirdlərdən yazıları yığın və könüllülərdən öz hekayələrini bütün sinif qarşısında oxumağı xahiş edin.

Diferensiasiya və alternativ tapşırıqlar

Internetə çıxışı olan sinif otaqlarında **Chatterpix** əlavəsindən istifadə edərək, şagirdlərdən seçdikləri qidanı və ya onu istehsal etmiş fermeri illüstrasiya vasitəsilə nümayiş etdirməyi xahiş edin. Sonra əlavənin köməyi ilə illüstrasiyaya “səs” verin və şagirdlərə hekayələri oxumağa, yazmağa və animasiya videosu yaratmağa imkan verin. Sonda yaratdığınız çarxi aşağıda qeyd edilmiş linklər vasitəsilə sosial mediada paylaşın.

Addım 3: Geniş təlim fəaliyyəti

Müəllimlər tövsiyə olunur ki, qida məhsullarının paylaşılması sistemlərinin necə işlədiyini şagirdlərə göstərmək üçün ekspertlər dəvət etsinlər (məsələn, yerli fermərləri), videokonfranslar keçirsinlər. Mümkündürsə, daha yaxşı öyrənmə imkanlarını təmin etmək və işçilərlə şəxsi əlaqələr yaratmaq üçün yerli fermalara, paylama mərkəzlərinə və ya bazarlara şagirdlərinizlə birgə səfər edin.

Sosial ədalət və insan hüquqları üzrə tədqiqatlar

Müəllimlər və şagirdlər həmçinin sosial ədalət və insan hüquqları məsələlərini araşdırma bilərlər.

Kənd təsərrüfatı və ədalətsizlik sahəsində real qlobal hadisələri aşkarlamaq məqsədi ilə şagirdlərinizi Amnesty International veb-saytında tədqiqatlar aparmağa sövq edin. Aşağıdakı linkə baxın:

<https://www.amnesty.org/en/what-we-do/>

Amnesty International veb-saytında “ferma” sözünü axtarış verin, orada insan hüquqlarının qorunmasına dəstək olan, xüsusilə də zorakılıqladan müdafiə üçün vəziyyəti dəyişən çoxlu sayda onlayn formalar var.

İstehlakçı məsuliyyəti

Dəstək üçün tapşırıq. “Sizin gündəlik həyatınız essédə haqqında yazdığınız fermerin həyatına təsir göstərə bilərmi?” sualını şagirdlərə verin. Hər birimizin qlobal vətəndaş və istehlakçı kimi gücümüz olduğunu şagirdlərə başa salın. “Qlobal məqsədlərə nail olmaq və sizin qidانızı yetişdirən insanların həyatını yaxşılaşdırmaq üçün nə edə bilərsiniz?” sualı ilə şagirdlərə müraciət edin. Qida məhsullarının paylanması agentliyinə, aqrokompaniya və ya Qlobal məqsədlərin yerinə yetirilməsinə məsuliyyət daşıyan dövlət rəsmisinə məktubla müraciət edib, onlardan köklü dəyişikliklər etməyi xahiş edin (məsələn, məcburi əməyə son, fermer biznesini genişləndirilmək məqsədi ilə maliyyə xidmətlərinə çıxışı təmin etmək üçün qadınlara dəstək siyaseti yeritmək, istehsalda diskriminasiya ilə mübarizə aparmaq). Yaxud yerli və ya xarici fermerlərə məktub yazıb, onların işi, peşə hazırlığı, arzuları, Qlobal məqsədlərə nail olmaqdə rolü barədə soruşa bilərsiniz.

Addım 4: Nəticə

5
Dəq.



- Şagirdlərdən ideya və fikirlərini paylaşmayı xahiş edin:
<https://flipgrid.com/globalvoice>. Qida və dayanıqlılıq barədə mövzuları axtarın.
- Fəaliyyətinizi Qlobal məqsədlər üzrə dünya xəritəsinə əlavə edin:
<http://worldslargestlesson.globalgoals.org/map>

İdeya və dərslərinizlə sosial şəbəkələrdə paylaşın:

#WorldsLargestLesson

#TeachSDGs

Dünyanın ən böyük dərsi üçün istifadə edin:

@TheWorldsLargestLesson

@TheWorldsLesson

@TheWorldsLesson

Əlavə resurslar

Afrikanın Rift vadisində kənd təsərrüfatının dayanıqlılığı

<https://www.globalonenessproject.org/library/films/thousand-suns>

Amnesty International <https://www.amnestyusa.org/our-work/cases/>

Müəlliflər

Bu dərs “Dünyanın ən böyük dərsi” və [#TeachSDGs](#) hədəf qrupunun əməkdaşlığı nəticəsində ərsəyə gəlmışdır.



#TeachSDGs hədəf qrupuna, Calliope Global, Fran Sirakusa və Cenifer Vilyamsa xüsusi minnətdarlığını bildiririk.

Əlavə A: Qlobal Məqsədlərin Plakatı



Əlavə B: Şəkillər



<http://www.fao.org/documents/card/en/c/fa6a801c-5bd4-4522-a2ff-bfbef1e56529/>



<http://www.fao.org/home/en/>



<http://www.fao.org/home/en/>



<http://www.fao.org/resilience/multimedia/photos/photo-detail/en/c/851253/>



<http://www.fao.org/resilience/multimedia/photos/photo-detail/en/c/448981/>



<http://www.fao.org/agroecology/en/>



<http://www.fao.org/animal-production/en/>



<http://www.fao.org/news/story/en/item/471169/icode/>